

7 نیمی نایمگ کورد سانب کماله اماندن میره اردن بر کنج اولغان «میرسه» لر سفندن بر تیزابه نهوله نیر. او، کویا که عادت خیات ایسه دک قوق ایشک بهانه بیسه اونی شهوه دعوت ایلوب خنجرلر ایله اوززیه هچمه ایله و یارالارلا، مذکورک باغریش-چاغریشی اوززیه همکدیلر کومشک سونی اولوبن قونم.

(*) میریدلر-میریدلر آتاشی وطن داتلار ایله، روحانی قاتا شیخین ایله، میریدلر، ده روحانی سفندن ایله، بوسفترک هرمنسنگه برمات میسی وار ایله.

(**) آراد آماق و ساناق قادیلری، قانلم، دخی بوق ایله امشدر.

ایروان

ایروان بر پردرک قانچهدن اورادا خالار پاشماق سوریرلر ایله، خانک زوریا الی معارف-مدنیت و سابع زحمتلریه دنومک امکنی ویریریدی. بو نیرده حیات اوزون ایلمر آخیر شرائطر داخلده حیران ایلی، ایلی و شیری کوزنده خصوصیله تورک حصه نی دولدیدیکه یوتون یازار و کوچهر حاکم ال لرگ حکمرانلی حتمه یاد ایتریر. ایلمر کچه، خاقق مملکت تر فندن استیلا ایله یلی، ایروان خلقی نفسی آلاق حواله نومه کی چارمه یلیتی زامته کی حال ده کچیلوب سرستانه ییادایله ییکدر، لاکن مملکتی ایروان زحمتکشیلیغی بوشلیغی امانه

بری اولمشدرکه هر ال اولترجه مازفلی و باجارتلی اسکیجی قادیلر پشدریربور.

قادیلرک ازمیلکی او برده ایله قادن این اوگرینور تورک قادن لرینک همین او آتا بابا اوجانده، ایله اولک ایله یوک ایشلر کورولور. اورادا بر ایل 53 تورک قادینی سوادا کره نیر، 33 یجه-تیکیش آلیتیر، 39 تورک قزلالری قزمنی باجیلار اولماقه حاضرلایشیر. 73 قزلالر جوربه جور اوزگه درنکدره چالیر، بوراسی زحمت و استحضالات بری اولمشدر اول یروان غزته می مالکدرلر، اشعی مختیرلر حاضرلایر. غزته او قوتیر، قره-قوسومول زحمت لری ازابیرلر، قادیلر شیری واسطه سیله مشاورلرله باغلی دیلی، یادینی موزدور قادیلرینک اولشانلاری ایچون اولماق مدناچمیسی تشکیل اولیر.

بورادا مازف قورلری ایله یوک تریه ایملری کبیر، محاضرلر اوقو نیر میباحلر واقع اولیر. فلوک اولو شورا سفولی و نماینده اجلاسی واردن، تورک قادیلری قاب و واسطه سیله یوتون مازف-قره-شورا زحمت لری ایله باغیدلر، فلماز حیاتدن خیردار اولماق اوزده تورک قادن لری ایچون زورولره آکسوروسیا تشکیل اولیر. او دیوارلر داندله کی قبالاری تورک قادینی انکدیر دی ایله او اورامه مازف حیات هیچسده معجزلر یارادیر. کهنه هر نیتی اورادا قوق اولوب تورک قادیلرکی حیانک باراد اولوشک یر دوتیر، نهوت! تورک قادیلرک کهنه تورک اورادلاک حیات قاعده لرینی تما میله محو اولماق هیچکه قومی اولجا قدر.

ن. قنیلووا



کد شورا سدری حرکت یوسولارلا قوبلی بو شکله کوستریلن پارماز حرکت هانکی کد شوراسته اولدینی ادرامزه معلوم ایدن بولمادلا ایشکی نانت کومتریک قنیده اونا معنای بر ایلمک دوتیکه کونترله چکدر.

فهلر نهدن کورلی چکیرلر

الندن داترستک میس مدته جا فلماز اولری ایچون متزلرده چای قوبولار.

فلماز ایچیرینه کتلوی ایشلر اولگون حالدهار، بورا بامد کوستریلن قضاکارلر حالدهار، همکسکارانعلی بولمه ایشلر دام ایدره سفلر نا خوتلوب ایشلر آتساهیچدر.

قضا همکارلار اتفاقک اولهده مرکزی همکارلار اتفاقک نظریاتی بولمه سفلرک اولهه آخیر سورتله یی شادالارنه جلب ایدمم.

کروب کورن

دایره کاتبی سوادلی اولمالی

قضاک قزمنی کد نایجه سونه کاتبی م مرکزدن کونترلیش بولمادلا رایسته کله داخلته یکی تورک انیاسی کون کونین شیرت قازانماق دا ایسی، لاکن بو ال تین او لموش بولمادلاک یکی تورک انیاسیه لازمی قدر سوادلی اولمالی بولون کدرله ایشلرک له قبالیه لری سینه سبب اولمادلا کدر دیکر طرفدن تورک اولمایدنک یگدن اسکی اسوله قاشمکنه کونترلیشک نفوذنی

ملاقتن ال چکیرمه

من دلجان فاشنک قزمنی کد نایجه سونه کاتبی سوادلی اولمالی بولون کدرله ایشلرک له قبالیه لری سینه سبب اولمادلا کدر دیکر طرفدن تورک اولمایدنک یگدن اسکی اسوله قاشمکنه کونترلیشک نفوذنی

زحمت بورداسنده

زحمت بورداسنه یازیلان ایشلر ایلار سنه ر ایله کوزله یوب ایش ویر یلمک امدینه اولورلر. بر جوق زمان کوزله ییکدن سوگرا بر کون اولور که یون چاغریلر، ایشلر سونه ک بورداسه کبیر.

بورداسه ایشلر، «ارادا ایشه سین نه کی و قیظهر دایشیمان، تحصیلک نهدر، و همان و قیظهر ایشلر باخشی آباردیقک ایچون الله شهادت ناملر وارمی؟ و سازه دی، ایتمحن ایلوب سواک ایتریر، قویب عسز لرندن بری عریه بازاملی ایشلر نکیفایا بیر، وارمی چه یازماق یلیدیر.

ایشلر عریه یی ایلوب همان قسبه ویریر، لاکن قویبیه عسوی قسوامی، باخود سیتانق ایچونمی کیشیلور عریهده یازیلان بعضی کله لری یاگش اوخوماه، ایشلر ایسه هیچده اوزنی شایریتوب قویبیه عسویک اوخودمی یاگش کتملری دوز اولاداق اوخوماستی یلیدیر.

همان قویبیه یگ عسوی ایشلرک عریه سنده و امتحانته بر قضا اولمادقتن ایشلر قویب دیور، ایشلر ایسه «ایشلر قویب سنی نه ایچون بورابه چاغریشکیر» دینبیکه اونا سوزولوقا کتملری کیشیلور ایسه کونترلیشک یلیدیر.

ایشلر سوزولوقا کتملرک ایسه مدیکلری یلیدیرکدن اولک آدنی بر داه تازندن یازوب تورک اداره لرته ایشلر لازمی اولدیتما ویرمک لرینی یلیدیرلر.

قلمجه سوزولوقا کتملرک ایسه یلرله کدر کدرک امتحان ویرمکه حاضرلار سوزولار، تورکار (خصوصا ارمنی) ییلر و ییلیمه (لایم) لازمه ارمنستاندا ادارلرله ایشلرک ایشلر دیلی ایله تورکجهده آباریلمه یا شلاینده ایشلرله ایش ویرمکچکدر.

بو اولاداق قدر ایشلرک یلیدیلر، «ایشلر»

ایچون مرکزی و قضا اجرائیه ایته بینه سنگ نظر نیتی جلب ایبریک، همزانی



کډ مکتب معلمین بزیدن بهماری یکنی نلسی حربشتمیرمک مسئله نلی نه جور باشه دوهمولر.

قوتور ناخوشی

اشمکه نلا بر یاقتا ناخافه، ناخوشه ال ویرمکه دولیور، ناخوش آخار واسطه سیده کچیر، ازواد کشی بر شرار ابله علاقه ده بولنه قاری زمانه دو تواتق میکسکدر، جامه مکسیه و بشکیار واسطه سیده دولناق میکسکدر، قسط زیاده سیه نو احوالارندان ایتن و بشکیه و تیرل چونکه قوتور غنی بوجوان لاوا جوق پایمشدر، اودر که از منشدنه، قوتور اک جوف پالمش خشته ایدرندن. ۱۹۲۴ نجی ایلمه قوتور ناخوشی اهل حکیم ره روا جت ایدار ۲۲۶۳۸ غره اولمشدر. ه ب دو کله، یقه چنچیری وار در که حکیمه هجیمه مراحت اینه منشدار. قوتوری نه جور مالمجه ایتلی؟ قوتور ناخوشتک مالمجه یک آساندر، خصوصه که ایتامان نداری اولناغا باشلار.

قوتور طبعیه کو کورت ملهمی استعمال اولور. کو کورت، ناخوش خلقلک اوست قابوخی قاندریدیکن سوگرا قوتورلک گهسی اولغیر، هامو کرده کو کورت ملهمی حا شریلیا سیکر. ۵۰ گرام دوزنسر کره باغی و غرام کو کورت نوزی آلیگر، کو کورت اربا ایه، یا خشیمه اوفادیکر، نارنلشدیکر و نارین کو کورتی کره باغی اهل کوز لجه نیشدر و پ ملهم حاله سلیگر. کره باغی یرنه تزه بی باغی ده آماق اولور، آتچق بعضی اورشک اود اولوزنن قاندریوب آژ وقت کچیدن سوگرا کو کورتی اچینه بوکوزلیجه قارشدیرمالی، ملهمه نهمو شریک لاندی؟

میتسنگ قانیی تقدر ایدلمک اولځ کلهک قانلیی باره سده لازمی فرار لار چقارلیدی. و قضا کسچار امانی قونفرانسه نماینده سرحلیه. بونون جولار اغانی نسیکلانک فرقه ننگ رهبریک ایتنه کنه ننگ لریک سچکیرنه آتق سورتنه اشتراک ایدمچکیرنی و فرقه ننگ کنه ده آیدرینی ساینسک دوز کون بر سورله حیاته کچیرمک اوغورمکنه کوممکلکده بوانوجاقرنه دائر لازمی قرار قبول ایدلمیکدن سوگرا قونفرانی اوز زحمتارنه نهایت ویریدی. قوسومول

رادبو قیش یوخوسه ندادر ۱۹۲۶ نجی ایلدن آغایا تاجیه سته بر رادیو آباراتی قوبولمندی. چوقه همان رادیو اوز که برلرده ایدر چلیشینده کوره بزیم اچیه نو بولمندن بر ممت سوگرا خراب اولمش و ایشیده قیش یوخوسه باتمشدر. عوج تر تریه نده بونفره بلکه اوبانه ایشی ییلمر قضا سیاسی معارف شمعیسی اونی ایشادق بوقه لاری لای دیوب باجده افره عالی اذارار قضا سیاسی معارف ادارمسی اودا بله آغایا تاجیه منیده اولان رادیونی اوادا.

قادین امکچاری لازمدر کد تصرفاتنزلک بونون شمیرلنده آوادارلاک آیدرینی زحمت کچیرلاک کیدن آژ دیکر، اوتدان سوا، بعضی کنه تصرفات شمیرلنده آریجابه، طلووقچیلجه، سوت تصرفات والځ کچیلردن زیاده سیله قانلیل اشتراک ایدیر. کنه تصرفات قواویه راسیاسی کنه تصرفاتی ایله مشول اولاولارلاک ایشی آسانلشدیرناقله اولارلا یاردم ایشک ایچون بر واسطه. بو حاللاری نظر آوادار قانین لارلاک کنه قواویه راسیانسک ادارمسی هیشنده شورالاره، نماینده اجلاس نده نفیش قوسولورلنده والځ آتقین اشتراک اولالیدر. لاکن حقیقته شکل اوز که جودر، قانیده کنه شوخو پلن بیغام لهری هیشته اشتراکی یک آژدر، بونک سیمی اودر که امقده قهرکرک قاندرلر

توقیت و نقاصاتیر

بو نه غیر یاردا قدر

اولواخانلو جاشماشک نیز جوجولارل مارف و مدینتین کیریمه ماف نظر آتاراق بونل قضا مارف نلک شیتایله اولواخانلو مکتبینه بر ملهمه کونولمشدر، بوملهمه تی اولواخانلو مکتبینه کوندرمکنه مقصد او ایدیکنی کدسچار اوز نیزلارنی ملهم یاتنه کوندرمه دیکارندن ملهمه نلک یاتنه کوندرموسولر چونکه کدنده اولان روحانیلرک قوسی آتنده او لال حاجیلر و مومن بندمارک سوز لکی هلده اوتکوندر. اولارلا قویز یکنی مکتبیه قوی دیکسکده، ملهمه تمین ایشوسولر نیزیم مکتبیه قویاق جویانی وربریدیلر کدیلریمزلک بو بهالرنه نهایت ویریلدی. لاکن کدیلر سوزلریلک اوستنده جوجولارلاک ساهی یاری بیکاری ایدیل مشدر. نیزلارلاک مکتبیه جلب ایشک ممتک دیکر بر سیمی وار ایه اودا مکتب مدیرنلک شیتایشتارکی بوله که بولماتش ملهمه نلک مکتبیه وودیتندن بو آته قدر مدیر جماعت آراسته نیزلاری مکتبیه جلب ایشک





ƏHƏL
HƏFTƏLİQ KƏZƏTƏ

SAVAD KYRSLARI

* Qəncələri və kəbblətli qəndilləri səjasi savad və bisavədsızlıklarını, ləğv etməq üçün Bejuq Vədi qəndində iqtisad ajitk iql kyrs açılmışdır. By kyrsların biri jeni əlifba ilə olyb, bi savad qəncələri və qəndilləri savadlandıracaq. diqəri isə savadlı qəncələri səjasi savadca savadlandıracaqdır. Kyrsların hərəsi iqi aj da

vam edəcəqdur. Janvardan e'tibarən kyrs lar açılmışdır. Sijasi savad kyrsında (30) joldas dövam edir. Savad kyrsına isə 35 nəfər istiraq edir. Əqar by qibi kyrslar kış mosimin də hər janda açılarsa, qənd lilməzin və qəndli cavan ların istilad edəcəqləri subhəsizdur.

Nariman

İDARİƏ AÇIƏ MƏQTYB MOLLALIRDAN ƏL ÇƏQİRƏM

Mən Dilçan kazası, Kur miz, nahijəsinin Toxlyca qənd saqini molla Əhməd Rəmazan oğly indijə kə dər sən'ətim mollalığ olyb xəlkın kazandıqını, mufta cə fejirdim. Zyra hequmətinin butun kanyonlarına ta bə' olmaq ərtilə by qun dən e'tibarən mollalıkdan əl çəqirəm və butun kə əylara qənd əhlino bynün la mə'lym edirəməq mənə

molla qəzulu jək bir əməq ci qəndli qibi baxsalar. Çünqə mən byndan sonra əz zəhmətim ilə əzumu və qəlfətini dolandırıb əzqə sini istismar etmişəcəqm.

Nahijə seçqi komisiyont mənim səsim almışdı, ne cəqi əzqərlərin zəhməti ilə dolandırılm nahijə seçqi komisiyontın nəzərin by ləə colb edib səsimin kajta rılmışdır. İla edlrm.

Əhməd Ramazan oğly.

KOLÇOMAK İLƏ QASIBLƏR (Hiqəqə)

3. qəndində üymyi ic rəs var idi. Qəndillər xtr də salonda toplanarak nə əslərini idytyb toprak ko msiyontın mə'lym əsl dirlər idi. Toprak komisiyontın sədri qəndillirin ad

larını, onları nəfər mik darını, və təbəklərə qəre jətəcəq toprak pajlarını okerdi.

Okydığ vakt əqsəriyətlə qəndillərin jyzına qələmsi iqlərində hequ

mətə dy'a edirlərdi. Bir neçəsində səbirsiz jəri səslə və hatta yiqsəq səslə -razılık, razılık, Allah by he quməti dərkəər eilasyn-çək hakli isə qərir- diyərdən çağırılaraq idi. Ancak qəndin qəhnə kolçomakları, bejleri, səjkləri və mol laları rənglərini atmələr idi. Qəhnə joksyl qəndli lərin hequmətdən açıldan açığa razılıq, onları daha da patladıb və hərsələndi ryb zəncirlərə bağli kyrd lar qibi əz-narazılığını, qiz lərdəq və dialərini qıcl darak joksylar və həmin joksylardan indi dovlati kyllığında bylanlar üzəri cə nə ifrətə nəfər atərlərdi. -Kərar kə'tidir, və kəza toprak komisiyont tərəfindən təsdiqləmişdir. razı olm janlar mənsyib organlara muraçət edəbirlər-dedi iclastın sədri və iclasi kə panmıç e'lan etdi.

Dyl Fatmanın sədliyi hədd xaricində idi. O toprakdan məhrym olanlar sını fundan olyb onyn əri İrə vanda həmmətlək edirdi. Bejuq oğli, isə neqər (pat rək) idi. Zəncilərsə tokyə malı rəzanında o, əri ni və bejuq oğlını, iğrəq iqi xtrdə yaqları ilə bəra bər jetim kalmış idi. Fatma Zyra hequməti bərpə olana cən çək aci

qunlər qəcirimsə idi, və hə min qun iclasda əzino toprakdan paj verildijini esidə rəq əadlıq, həddisiz idi. Yaqlarına by xəbəri ver məq və savindirəqdən ətəri əcələ evə kəzarak jolda əzi əzino hequmətə dy'a və razılık bejan ədəqən birdən bərə bir səş ony dəjandırdı. Qəri dənəqə bəkdı, qı qəndin qəhnə bej lərindən Rəzannı arvadi Mərcan xatyn idi. 65 jəz larında, kışa bojli, biçim sız tovlı- əz jəsi xılatında cəsyər, ətesiz və hırsli qəz lər ilə bir, arvad idi. Tamam qəndillər ony sequ ci, əzəri və həsydə bir ar vad olarək tanrlər idi. -Həl nışə səjilməyə sən- indi pəsa arvadıstın. -Allah etmiş qə mən pəsa arvadi olam, həmmal Ha sanın arvadjını, onyn o əziz adını, on pəsa ilə də jizmərim. -Məsalla- tənəi sənin qı bi qasblərə təsəlli içün qə sədə jəq vardur. -Qasbin, əmma əzqələ rlin malına qəzüm joxdur... diyərdəqdən İstihzadə bylin di, Mərcan xatyn. Qəzini qı əzqənin malına joxdur, bas xəlkın topraklarını, ni jəz bət edyb otyrmiasınızi? -Biz toprak zəbt etmə misiq dedi Fatma- bizə he

qumət verməsədur. -Hequmət, hequmət o vırgyn vırmış hequmət- kəy əz topraklarında sizə vərədi- niyə əzqənin mali lə qasblərə jəxşiliq edir. By qun qı siz haram ma la maliq olybsiniz sizəmi kalacak bilersiniz! o hequ mətin başına od jagsın neçəqı bizə oldu jandırdı- qəzəranı muza, alyb itləə verdi. O toprakdan çıxan taxıl nahakk jilənlərin qə zlini qor etsyn- o çəqəz on arın bogazında xalstın ba ril...

-Nışə bə' nət əxərsin Mərcan xatyn, o dur qı by he qumətin jyzindən bizim qı bi qasblər bir tiqə tox çə rəq jijiri?

-Halal çərəq jemaq istə ridiniz sizin alın tərini halal çərəqini jilədiniz...

-Sedijilmiz çərəq qənədə bizim alın tərini halal çə rəqdi dedi Fatma- by he qumət diqlər qılm çaltədi, o jilər.

By səzilər üzərinə Mərcan xatyn əiddətli hırslənə rəq seqəz təbəstərin agzı ni əqdi, hequmətdən bas jıarak qəndin sədrinə cən olmazın nalajik səzlərə soqməyə, nəkəsləməyə bas ladi.

A. K. (Dalışı var)

Abyna kimatı:
1 illijı-2r- 1 ağıltı-2ok.
6 ağıltı- 1 toq nys- 3 »
Zəhmətqələrlə və firkəyə
ajid jazılar kəbyl olynyr.

Adres: Erivan. Abovjan
quçası E. K. (b) F. M.
Komitə təbliğat səbəsi
Telefon № 254
Təvziat səbəsinin adresi:
Apoevjan q. № 8
Telefon № 272

3-ncidevəm ili
№ 102
14 Janvar 1928 il
Zənbə